

**Azərbaycan Respublikası Təhsil Nazirliyi**  
**Lənkəran Dövlət Humanitar Kolleci**

Təsdiq edirəm.  
Tədris işləri üzrə direktor müavini  
Əyyubova İlahə  
“ “fevral” 2020 -ci il

**Fənn sillabusu**

FBK : Azərbaycan dili ədəbiyyat  
Fənnin adı : Uşaq ədəbiyyatı və ifadəli oxu  
Şöbə: Pedaqoji

**I.Fənn haqqında məlumat**

İxtisas : Məktəbəqədər təlim və tərbiyə III<sup>D</sup>  
Kodu : IPF-B08  
Semestr : II  
Tədris ili : 2019-2020-cu il  
Tədris yükü (saat) : 60 saat (30 saat mühazirə,30 saat seminar\_)  
Tədris forması : Əyani  
Tədris dili : Azərbaycan dili  
AKTS üzrə kredit : 4  
Auditoriya : №  
Saat : III-gün 10<sup>15</sup>,IV-gün 10<sup>15</sup>

**II.Müəllim haqqında ümumi məlumat**

Soyadı,adı,atasının adı,dərəcəsi : Əskərova Nuranə Allahverdi qızı  
Məsləhət saati : V gün 10<sup>00</sup> – da  
E-mail ünvanı : nurana@gmail.com  
FBK – nın ünvanı : Lənkəran şəhəri,Ş.Axundov küç.,31

**III.Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri**

- 1."Azərbaycan ədəbiyyatı tarixi"3cildə E.A-nın nəşri
2. İ.Babayev,P.Əfəndiyev.Azərbaycan şifahi xalq ədəbiyyatı,Bakı,1970
- 3.Q.Namazov "Azərbaycan uşaq ədəbiyyatı"-Bakı,1984
4. A.Hacıyev "Azərbaycan Sovet uşaq ədəbiyyatı"Bakı 1989.
5. Ə.Mirzəyev.Folklor və Azərbaycan uşaq poeziyası,Bakı 1991.
- 6.M.Məmmədov.Pedaqoji mühit və uşaq ədəbiyyatı,Bakı,1992
- 7.A.Hacıyev "Azərbaycan uşaq ədəbiyyatı tarixi –Bakı 2004
- 8.R.Yusifov "Uşaq ədəbiyyatı"Bakı,2006
9. Zahid Xəlil,Füzuli Əsgərli"Uşaq ədəbiyyatı"-Bakı 2007
- 10."Dünya uşaq ədəbiyyatı silsiləsi"dən seçilmiş əsərlər

**İnternet resursları:**

- 1.WWW.elmlər.net.Virtual İnternet Resurs Mərkəzi
- 2.Vikipedia.az

#### **IV.Fənnin təsviri və məqsədi**

“Uşaq ədəbiyyatı və ifadəli oxu ” fənninin əsas məqsədi tələbələrə Azərbaycan yazıçı və şairlərinin uşaq əsərləri , həmin əsərlərin əsas ideya və estetik zənginliyi ilə tanış etmək eyni zamanda bədii oxu çərçivəsində uşaq ədəbiyyatının ən yaxşı nümunələrindən əldə edilən faktiki biliklərə yiyələndirmək.

#### **V.Davamiyyətə verilən tələblər**

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 baldır.Balın miqdarı əsasən : tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir ; semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə 1 bal çıxılır.Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərslərin ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müvafiq qərar qəbul edil

#### **VI.Qiymətləndirmə**

Biliyin qiymətləndirilməsinin çoxballı sistemi tələblərin tədris fəaliyyəti nəticəsində fənnin öyrənilməsində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni mexanizmidir.Bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin əsas istiqamətlərini əhatə edir.Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimal miqdarı 100-ə bərabərdir.Bu balların yarısı semestr ərzində fəaliyyətə,digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.Semestr ərzində toplanan maksimal 50 bal dərslərə davamiyyətə görə (10 bal),sərbəst işə görə (10 bal),seminar və ya laboratoriya dərslərinə görə (10 bal),kolləkviuma görə (20 bal) verilir.

-10 bal – tələbə keçirilmiş materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun məzmununu açə bilər.

-9 bal – tələbə keçirilmiş materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun məzmununu açə bilər.

-8 bal – tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.

-7 bal – tələbə keçirilmiş materialı yaxşı başa düşür,lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir.

-6 bal – tələbənin cavabı əsasən düzgündür.

-5 bal – tələbəni cavabında çatışmamazlıqlar var,mövzunu tam əhatə edə bilmir.

-4 bal – tələbənin cavabı qismən doğrudur,lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.

-3 bal – tələbənin mövzudan xəbəri var,lakin fikrini əsaslandırmağı bacarmır.

-1-2 bal – tələbənin mövzudan qismən xəbəri var.

-0 bal – suala cavab yoxdur.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələblərin biliyi.

51 baldan aşağı “qeyri kafi” – F

51 baldan 60 bala qədər “qənaətbəxş” – E

61 baldan 70 bala qədər “kafi” – D

71 baldan 80 bala qədər “yaxşı” – C

81 baldan 90 bala qədər “çox yaxşı” – B

91 baldan 100 bala qədər “əla” – A kimi qiymətləndirilir.

#### **VII. Davranış qaydalarının pozulması**

Tələbə kollecın daxili nizam-intizam qaydalarını pozduqda aşağıdakı formada cəzalandırılə bilər.

A)Xəbərdarlıq B)Töhmət C)Şiddətli töhmət D)Tələbə siyahısından xaric etmək

VIII. Təqvim mövzu planı Mühazirə: 30 saat, seminar: 30 saat Cəmi: 60 saat

№	Mühazirə mövzularının adları	Müh.	Sem	Tarix
1.	<p><b>Mövzu №1. Uşaq ədəbiyyatı haqqında ümumi məlumat. Uşaq ədəbiyyatının məqsəd və vəzifəsi. Xalq yaradıcılığı və uşaq ədəbiyyatı. Uşaq folklorunun növləri</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Uşaq ədəbiyyatının məqsəd və vəzifələri</li> <li>2. Uşaqların yaş bölgüsünə görə uşaq ədəbiyyatının mərhələləri</li> <li>3. Uşaq ədəbiyyatının məqsəd və vəzifələri</li> <li>4. Uşaqların tərbiyəsində xalq ədəbiyyatının rolu və təsiri</li> <li>5. Uşaq folklorunun uşaqların ideya və bədii tərbiyəsində rolu</li> </ol> <p>*Kiçik folklor janrının seçmə yola oxusu və əzbər öyrənməsi</p> <p>*Nitqin inkişafı üçün nisbətən kiçik nağılların oxunması</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
2.	<p><b>Mövzu №2. Oxu vərdişlərin inkişafı</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Oxunun düzgünlüyü.</li> <li>2. Oxunun optimal sürəti</li> <li>3. Oxunun şüurluluğu</li> </ol> <p>Mənbə: 1-2</p>	2	2	
3.	<p><b>Mövzu №3. Oxunun ifadəliyi</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Tənəffüs</li> <li>2. Diksiya</li> <li>3. Orfoepik tələffüz</li> <li>4. İntonasiya</li> <li>5. Vurğu</li> <li>6. Oxunun ritmi</li> <li>7. Melodika</li> </ol> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
4.	<p><b>Mövzu №4. Müxtəlif janrlardan olan bədii əsərlərin oxunması</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Hekayənin oxunması</li> <li>2. Nağılın oxunması</li> <li>3. Şeir oxunması</li> <li>4. Təmsilin oxunması</li> <li>5. Elmi-kütləvi mətnin oxunması</li> </ol> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
5.	<p><b>Mövzu №5. Klassik ədəbiyyatımızda uşaqlar üçün oxu nümunələri. Nizami Gəncəvinin və Məhəmməd Fizulinin uşaq əsərləri</b></p> <p>Plan:</p> <ol style="list-style-type: none"> <li>1. Qədim və orta əsərlərdə Azərbaycan ədəbiyyatında uşaq ədəbiyyatının qaynaqları N.Gəncəvinin həyatı və bədii irsi haqqında ümumi məlumat şairin əsərlərində uşaqlar üçün</li> </ol>	2	2	

	<p>nəsihətamiz fikirlər</p> <p>2. Nizamının əsərlərində zülümkar və ədalətsiz hökmdarların tənqidi</p> <p>3. Nizami əsərlərində əməyə məhəbbət hisslərinin təsviri</p> <p>4. Fizulinin həyatı və bədii irsi</p> <p>5. M.fizulinin yaradıcılığında uşaq ədəbiyyatı nümunələri</p> <p>*Nitqin və səs tellərinin inkişafı məqsədi ilə N.Gəncəvinin və M.Fizulinin təhsil və tərbiyə mövzusunda bəzi şeir parçalarının səslə ( ifadəli) oxusu və əzbər söylənməsi</p> <p><b>Mənbə: 1-2</b></p>			
6.	<p><b>Mövzu №6. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı. Abbasqulu Ağa Bakıxanovun və onun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. A.Bakıxanovun həyatı və bədii irsi.</p> <p>2. “Nəsihətnamə” əsərində tərbiyəvi məsələlər</p> <p>3. A.Bakıxanovun təmsillərində tamahkarlıq, hiyləgərlik kimi mənfi xüsusiyyətlərin tənqidi.</p> <p>4. A.Bakıxanovun “Nəsihətlər” indən bəzi bölmələr üzrə seçmə parçaların ifadəli oxusu və əzbər söylənməsi</p> <p>* A.Bakıxanovun təmsillərinin ifadəli oxusu</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
7.	<p><b>Mövzu №7. Qasım bəy Zakir və Seyid Əzimin uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. Qasım bəy Zakirin həyatı və ədəbi fəaliyyəti</p> <p>2. Q.Zakirin lirikası uşaq mütaliəsində “Durnalar” şeirində qərbləkdən şikayət, vətən həsrəti motivləri</p> <p>3.S.Əzim Şirvaninin həyatı və pedaqoji fəaliyyəti</p> <p>4. Azərbaycan uşaq ədəbiyyatının yaranmasında onun təşəbbüsləri</p> <p>5. S.Ə.Şirvaninin öyüd və nəsihətləri ,onların əxlaqi-tərbiyəvi əhəmiyyəti.</p> <p>6. S.Ə.Şirvaninin satiraları</p> <p>* Q.Zakir və S.Şirvani şeirlərindən seçmə parçaların ifadəli oxusu və əzbər söylənməsi</p> <p>* Q.Zakir və S.Şirvani təmsillərinin ifadəli oxusu</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
8.	<p><b>Mövzu №8. XX əsrin əvəllərində Azərbaycan uşaq ədəbiyyatı və mətbuatının təşəkkül tapması. Cəlil Məmmədquluzadə və onun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. XX əsrin əvəllərində Azərbaycanda xalq maarifi sahəsində islahatlar</p> <p>2. C.Məmmədquluzadənin ədəbi-bədii irsində hekayələr</p> <p>3. C.Məmmədquluzadənin əsərlərində dövrünün eybəcərliklərinin tənqidi, maarifçiliyin təbliği</p> <p>* C.Məmmədquluzadənin uşaq hekayələrinin ifadəli oxusu</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
9.	<p><b>Mövzu №9. Mirzə Ələkbər Sbir və onun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. Mirzə Ələkbər Sbirin həyatı və bədii irsi</p> <p>2. məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar üçün yazdığı</p>	2	2	

	<p>əsərlərində əxlaq və tərbiyə məsələləri</p> <p>3. təmsillərində lovgalığın, təkəbbürlüyünün kəskin tənqidi</p> <p>4. M.Ə.Sabirin əsərlərində balacaları məktəbə həvəsləndirmək elmin, maarifin təbliği</p> <p>* M.Ə.Sabirin uşaq ifadəli oxusu və əzbər söylənməsi</p> <p><b>Mənbə: 1-2</b></p>			
10.	<p><b>Mövzu №10. Abbas Səhət və onun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. Abbas Səhətin həyatı və bədii irsi</p> <p>2. Müəllimlik fəaliyyəti Yeni dərslərlərin yaranmasında fəaliyyəti</p> <p>3. A.Səhətin şeirlərində vətənə məhəbbətin aşılması , əməyə və zəhmətə məhəbbətin tərənnümü</p> <p>4. A.Səhətin təmsilləri</p> <p>5. Dram əsərlərində məktəbin , elmin , biliyin əhəmiyyəti</p> <p>*A.Səhətin uşaq şeirlərinin ifadəli oxusu</p> <p>* A.Səhətin təmsillərinin ifadəli oxusu</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
11.	<p><b>Mövzu №11 Süleyman Sani Axundov və onun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. Süleyman Sani Axundovun həyatı və bədii irsi</p> <p>2. Pedaqoji irsi</p> <p>3. “Qorxulu nağıllar” silsiləsinə daxil olan hekayələri</p> <p>* S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan hekayələrinin ifadəli oxusu və məzmununun mətnə uyğun şəkildə nağıl söylənməsi</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
12.	<p><b>Mövzu №12. XX-əsrin 20-30-cu illərdə Azərbaycan uşaq ədəbiyyatı. Abdulla Şaiq və onun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. A.Şaiqin həyatı</p> <p>2. A.Şaiqin bədii irsi</p> <p>3. A.Şaiqin “Tülküv həccə gedir” məzmun nağılının ifadəli oxusu və bir parçanın ifadəli şəkildə əzbər söylənməsi</p> <p>* A.Şaiqin müxtəlif uşaq şeirləri üzrə ifadəli oxunun təşkili</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
13.	<p><b>Mövzu №13. Mir Mehdi Seyidzadə və onun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. Həyatı bədii irsi</p> <p>2. Poemalarında tərbiyə məsələləri “Meyvələrin bəhsi”, “Sirli çeşmə” əsərlərində uşaqlara Azərbaycan təbiətini məhəbbətin aşılması</p> <p>3. Təmsillər</p> <p>* “Meyvələrin bəhsi”, “Sirli çeşmə” əsərlərinin ifadəli oxusu</p> <p><b>Mənbə: 1-2</b></p>	2	2	
14.	<p><b>Mövzu №14. XX əsrin sonlarında Azərbaycan uşaq ədəbiyyatı (1940-1960-cı illər) Səməd Vurğunun uşaq əsərləri</b></p> <p>Plan:</p> <p>1. Azərbaycanın yaradıcı ziyalılarının uşaq ədəbiyyatı nümunələrində müharibəyə nifrət hissələrinin təbliği</p> <p>2. Uşaq dramaturgiyası</p> <p>3. S.Vurğunun həyatı və bədii irsi.</p>	2	2	

	4. S.Vurğunun uşaq şeirləri 5. "Azərbaycan" şeirində vətənin tərənnümü *S.Vurğunun "Azərbaycan şeirinin ifadəli oxusu <b>Mənbə: 1-2</b>			
15.	<b>Mövzu №15. Mirvarid Dilbazi və onun uşaq əsərləri</b> Plan: 1. Mirvarid Dilbazinin uşaq əsərləri 2. Mirvarid Dilbazinin yaradıcılığı 3. Mirvarid Dilbazinin həyatı 4. Mənzum nağılları *M.Dilbazinin uşaq şeirlərindən bir neçəsinin ifadəli oxusu <b>Mənbə: 1-2</b>	2	2	
	<b>Cəmi:</b>	60		

### IX.Sərbəst işlərin mövzusu

1. Xalq yaradıcılığı və uşaq ədəbiyyatı anlayışı
3. Uşaq folklorunun lirik növü
4. Nizami Gəncəvinin uşaq əsərləri
5. Məhəmməd Füzulinin uşaq əsərləri.
6. Klassik ədəbiyyatımızda uşaqlar üçün oxu nümunələri
7. Abbasqulu Ağa Bakıxanovun uşaq əsərləri
8. Qasım bəy Zakirin uşaq ədəbiyyatı
9. XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatı
10. Azərbaycan uşaq ədəbiyyatı və mətbuatının təşəkkül tapması.
11. Cəlil Məmmədquluzadənin uşaq əsərləri
12. Mirzə Ələkbər Sabirin uşaq əsərləri
13. Abbas Səhhətin uşaq əsərləri
14. Süleyman Sani Axundovun uşaq əsərləri
15. XX əsrin 20-30-cu illərdə Azərbaycan uşaq ədəbiyyatı
16. Abdulla Şaiqin uşaq əsərləri.
17. Mir Mehdi Seyidzadənin uşaq əsərləri.
18. XX əsrin sonlarında Azərbaycan uşaq ədəbiyyatı
19. Səməd Vurğunun uşaq əsərləri
20. Seyid Əzimin əxlaqi didaktik əsərləri
21. C.Məmmədquluzadənin uşaq hekayələri
22. Oxunun ifadəliyi
23. Mirzə Ələkbər Sabirin maarifçi uşaq şeirləri
24. Müxtəlif janrlardan olan bədii əsərlərin oxunması
25. N.Gəncəvinin "Sirlər Xəzinəsi" poemasında uşaq nümunələri
26. Uşaq folklorunun epik növü
27. M. Fizulinin alleqorik əsərləri
28. M.Ə.Sabirin təmsilləri
29. Oxu vərdişlərinin inkişafı
30. S.Vurğunun "Azərbaycan " şeiri

### **X.Kollokvium sualları**

1. Uşaq ədəbiyyatı anlayışı
2. Xalq yaradıcılığı və uşaq ədəbiyyatı.
3. Uşaq folklorunun lirik növü
4. Uşaq folklorunun epik növü
5. Uşaq ədəbiyyatının məqsəd və vəzifələri
6. Oxu vərdislərinin inkişafı
7. Oxunun düzgünlüyü
8. Oxunun optimal sürəti
9. Oxunun şüurluluğu
10. Oxunun ifadəliyi
11. Hekayənin oxunması
12. Nağılın oxunması

### **Kollokvium sualları**

1. Şeir oxunması
2. Təmsilin oxunması
3. Elmi-kütləvi mətnin oxunması
4. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı
5. Abbasqulu Ağa Bakıxanov və onun uşaq əsərləri
6. Qasım bəy Zakirin uşaq ədəbiyyatı
7. Seyid Əzimin uşaq əsərləri
8. XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatı
9. Azərbaycan uşaq ədəbiyyatı və mətbuatının təşəkkül tapması.
10. Cəlil Məmmədquluzadə və onun uşaq əsərləri
11. Mirzə Ələkbər Sabir və onun uşaq əsərləri
12. Abbas Səhhət və onun uşaq əsərləri

### **XI.İmtahan sualları**

1. Uşaq folklorunun lirik növləri.
2. Uşaq folklorunun epik növləri.
3. Xalq yaradıcılığı və uşaq ədəbiyyatı
4. Uşaq ədəbiyyatı haqqında ümumi məlumat
5. Nizami Gəncəvinin uşaq əsərləri
6. Oxu vərdislərinin inkişafı
7. Oxunun düzgünlüyü
8. Oxunun optimal sürəti
9. Oxunun şüurluluğu
10. Oxunun ifadəliyi
11. Hekayənin oxunması
12. Nağılın oxunması
13. Şeir oxunması
14. Təmsilin oxunması
15. Elmi-kütləvi mətnin oxunması
16. Klassik ədəbiyyatımızda uşaqlar üçün oxu nümunələri
17. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı
18. Abbasqulu Ağa Bakıxanov və onun uşaq əsərləri.

19. Abbasqulu Ağa Bakıxanovun həyatı yaradıcılığı
20. Qasım bəy Zakirinin və onun uşaq əsərləri
21. Seyid Əzim və onun uşaq əsərləri
22. XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatı və mətbuatının təşəkkül
23. Cəlil Məmmədquluzadə və onun uşaq əsərləri.
24. Mirzə Ələkbər Sabir və onun uşaq əsərləri
25. Abbas Səhhət və onun uşaq əsərləri.
26. Abbas Səhhətin həyatı və yaradıcılığı
27. Süleyman Sani Axundov və onun uşaq əsərləri .
28. XX əsrin 20-30-cu illərdə Azərbaycan uşaq ədəbiyyatı
29. Abdulla Şaiq və onun uşaq əsərləri.
30. Mir Mehdi Seyidzadə və onun uşaq əsərləri
31. XX əsrin sonlarında Azərbaycan uşaq ədəbiyyatı
32. Səməd Vurğunun həyat və yaradıcılığı
33. Mirvarid Dilbazi və onun uşaq əsərləri.
34. Q.Zakirin “Durnalar” şeiri
35. N.Gəncəvinin “Sirlər Xəzinəsi” poemasında uşaq nümunələri
36. S.Vurğunun “Azərbaycan “ şeiri
37. A.Bakıxanovun təmsilləri
38. M. Fizulinin alleqorik əsərləri
39. Abbas Səhhətin “Vətən” şeiri
40. A.Bakıxanovun “Nəsihətnamə” əsəri

## **XII.Fənn üzrə tələblər,tapşırıqlar**

- Fənnin tədrisinin sonunda tələbələr müəyyən biliklərə malik olmaqla,o cümlədən fənn haqqında fikirlərini əsaslandırmağı bacarmalıdırlar.Fənnin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir.

-mühazirə mətninin hazırlanması

-referat işləri

-imtahan sualları

-fərdi tapşırıqlar

-sərbəst işlər

Öyrənən tanış olur

-Uşaq ədəbiyyatı və ifadəli oxu fənninin inkişafının aktual istiqamət və problemləri

-Uşaq ədəbiyyatı və ifadəli oxu fənninin öyrənilməsində şəxsiyyətin hərtərəfli formalaşdırılmasının əhəmiyyəti

## **XIII.Tələbələrin fənn haqqında fikirlərinin öyrənilməsi**

“Uşaq ədəbiyyatı və ifadəli oxu” fənninin sillabusu “Məktəbəqədər təlim və tərbiyə”ixtisası üzrə tədris planı (Uşaq ədəbiyyatı və ifadəli oxu ) fənn programı əsasında tərtib edilmişdir.

Sillabus “Azərbaycan dili ədəbiyyat ”FBK-da müzakirə edilərək bəyənilmişdir.

(7 fevral 2020-ci il protokol № 06 )

**Fənn müəllimi:**

**Əskərova Nuranə**

**FBK sədri:**

**Bəşirova Ülkər**

## Kollokvium sualları 1

FBK : Azərbaycan dili ədəbiyyat  
İxtisas: Məktəbəqədər təlim və tərbiyə  
Fənnin adı : Uşaq ədəbiyyatı və ifadəli oxu  
Şöbə: Pedaqoji

1. Uşaq ədəbiyyatı anlayışı
2. Xalq yaradıcılığı və uşaq ədəbiyyatı.
3. Uşaq folklorunun lirik növü
4. Uşaq folklorunun epik növü
5. Uşaq ədəbiyyatının məqsəd və vəzifələri
6. Oxu vərdislərinin inkişafı
7. Oxunun düzgünlüyü
8. Oxunun optimal sürəti
9. Oxunun şüurluluğu
10. Oxunun ifadəliyi
11. Hekayənin oxunması
12. Nağilın oxunması

## Kollokvium sualları 2

1. Şeir oxunması
2. Təmsilin oxunması
3. Elmi-kütləvi mətnin oxunması
4. XIX əsr Azərbaycan uşaq ədəbiyyatı
5. Abbasqulu Ağa Bakıxanov və onun uşaq əsərləri
6. Qasım bəy Zakirin uşaq ədəbiyyatı
7. Seyid Əzimin uşaq əsərləri
8. XX əsrin əvvəllərində Azərbaycan uşaq ədəbiyyatı
9. Azərbaycan uşaq ədəbiyyatı və mətbuatının təşəkkül tapması.
10. Cəlil Məmmədquluzadə və onun uşaq əsərləri
11. Mirzə Ələkbər Sabir və onun uşaq əsərləri
12. Abbas Səhhət və onun uşaq əsərləri

Fənn müəllimi:

Əskərova Nuranə

FBK sədri:

Bəşirova Ülkər